

**Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 15-ci qrant müsabiqəsi çərçivəsində  
maliyyələşdirilən mövzuların siyahısı:**

<b>No</b>	<b>Yerli layihələr</b>
1.	Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüslərdə şəhid olmuş hərbiçilərimizin və iştirak etmiş qazilərimizin, qəhrəmanlıqlarının cəmiyyətə tanındılması istiqamətində təşəbbüslər
2.	İşğaldan azad edilmiş ərazilərə gənclərin qayıdışının təşviq olunması məqsədilə forum, hakaton, konfrans, seminar, təlim sessiyaları və bu kimi layihələrin keçirilməsi
3.	Gənclərin elmə həvəsləndirilməsi və gənc alimlərin işğaldan azad olunmuş ərazilər haqqında elmi araşdırmalarının stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi
4.	Azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən sonra gənclər üçün yaranacaq imkanların tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlər
5.	Zəfər tariximizə və işğaldan azad edilmiş ərazilərə həsr edilən teatr, kino, memarlıq, dizayn, musiqi, təsviri incəsənət və digər mövzularda tədbirlərin təşkili
6.	Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüslərdə şəhid olmuş hərbiçilərimizin və iştirak etmiş qazilərimizin ailə üzvləri olan gənclərin fərdi inkişaf və sahibkarlıq imkanlarının artırılması yönündə layihələrin icrası
7.	Gənclər arasında hərbi xidmətin, o cümlədən azad olunmuş ərazilərdə qulluq keçmənin təbliği istiqamətində təşəbbüslər
8.	Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüslərdə iştirak etmiş qazilərimizin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi
9.	Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksiya və qeyri-infeksiya xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial çarxların hazırlanması, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi

10.	Gənclər arasında yol hərəkətinin təhlükəsizliyi üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi
11.	Gənclər arasında ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği
12.	Gənclər arasında peşə, ixtisas seçimi və karyera inkişafı üçün təlimlərin təşkili, onların məşğulluğunun təmin olunması istiqamətində xidmətlərin göstərilməsi
13.	Gənclərin iqtisadi biliklərinin artırılması, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və gənc sahibkarların (start-up) maarifləndirilməsi üçün təlim, seminar, forum, konfrans və startap müsabiqələrin keçirilməsi
14.	Gənclərinin informasiya-kommunikasiya texnologiyaları və kompüter savadlılığı sahəsində bilik və bacarıqlarının artırılması
15.	İnnovasiyalar, ixtiraçılıq və robototexnika sahələrində gənclərin iştirakı ilə yarış və festivalların təşkili
16.	Sosial müdafiəyə xüsusi ehtiyacı olan (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, əlil və sağlamlıq imkanları məhdud, iş yeri və ya qazancı olmayan, şəhid və məcburi köçkün ailələrindən olan 14-29 yaş arası) gənclərin cəmiyyətə inteqrasiyası
17.	Qısnamaya (bullinqə) məruz qalan gənclərlə iş və gənclər arasında nifrət nitqinə qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirləri
18.	Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların, idman yarışlarının təşkili, animasiya və bədii filmlərin (sosial çarxların) hazırlanması
19.	Gənclərin fəvqəladə hallarda davranış, ilkin tibbi yardım haqqında məlumatlılıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin təşkili
20.	Gənclər arasında sosialyönümlü könüllülüyün təbliği və inkişafına yönəlik fəaliyyətlər
21.	Nizami Gəncəvi irsinin gənclər arasında təbliği
22.	Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, onların Azərbaycan cəmiyyətinə yad olan təsirlərdən qorunması
23.	Gənclər arasında intihar hallarına qarşı profilaktik və maarifləndirici fəaliyyətlərin təşviq edilməsi
24.	Gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər

№	Beynəlxalq layihələr
1.	Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları haqqında həqiqətlərin, o cümlədən “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində təşəbbüslərin dəstəklənməsi məqsədilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
2.	Ermənistan gənclərinin post-konflikt reallıqları qəbul etməsi, onların revanşist və radikal düşüncə tərzindən çəkindirilməsinə dəstək verilməsinin təşviqi
3.	İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizmi nəticəsində ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktların beynəlxalq səviyyədə təbliğat-təşviqatının aparılması, beynəlxalq təşkilatların diqqətinə çatdırılması
4.	İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması
5.	İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının zəngin irsini sübut edən və bu səbəblə erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrimizin beynəlxalq səviyyədə tanıtılması
6.	Vətən müharibəsi zamanı törədilmiş hərbi cinayətlər, vurulmuş zərər və işğaldan azad edilmiş ərazilərin məqsədli və geniş miqyaslı minalanmasının yaratdığı təhlükə və törətdiyi fəsadlar haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması
7.	Xarici ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən Qarabağ həqiqətlərinin və Zəfər tarixinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi.